



CAMAL ZEYNALOĞLU

(hekayələr)

BİR GECƏNİN GƏLİNİ

Sərxanın iki qardaşı - Səmidxanla Alxan narkotika alveri üstündə həbsxanada yatırıldı. Anası Zivər üçüncü oğlu Sərxana gecə-gündüz yalvarırdı ki, bari sən qardaşlarının yolu ilə getmə, mənə yazığın gölsin. O iki qardaşına görə el tənəsi-nə tuş gəldiyim bəs deyil? - Arvad övladlarını bu pis bəlaya qurşadanlara həmişə qarğış, nale-nifrin yağıdırırdı. Sərxansa and içib, anasına söz vermişdi ki, yox, ana, sən nə danişırsan? O iş mənlik deyil, arxayın ol!

Atasızlıq öz işini görürdü... Zivər həyat yoldasını çox erkən, avtomobil qəzasında itirmişdi. Açı tale üç oğlan övladının onun öhdəsinə buraxmışdı. Ananın gücü övladlarının yalnız orta təhsil almasına yetmiş oldu...

Zivər, Səmidxanla Alxanı evləndirmək üçün çox qız qapısını döymüşdü. Kimsədən "hə" cavabı ala bilməmişdi. Heç kim bu ailəyə qız vermək istəmirdi. Çünkü rayonda onun oğlanlarının narkotik ticarəti ilə məşğul olduğunu hamı bilirdi... İnsafən, Zivər vaxtılıq övladlarına çox yalvarıb-yaxarmış, öyüd-nəsihət vermiş, onları tutduqları bu yanlış yoldan çəkindirməyi israr etmişdi. Amma nankor övladlar ana məsləhəti və nəsihətini qulaqardına vurmuş, çırrıq əməllərindən əl çəkə bilməmişdilər...

Oğlanlarının həbsindən sonra Zivər son ümidi Sərxana bağlamışdı...

Bir gün ana süfrə arxasında evlənməkdən söz saldı.

-Sərxan, oğul, sənin artıq evlənmək yaşın çatıb. Qardaşların taleyi onsuz da hamimizə bəlliidir. Heç olmasa sən bizim ailənin üstündəki ləkəni təmizləməyə çalış. Bilirom, sən anana verdiyin sözə xilaf çıxmazsan. Doğru yolla gedəcəksən, bu bələdan uzaq olacaqsan. Həm də düşünürəm ki, evlənəndən sonra basın öz ailənə qarışacaq, evinə-eşiyinə lazıminca sahib çıxacaqsan, - deyə Zivər oğlunun ağızını aradı.

Sərxan cavabında:

-Ana, özün bilirsən ki, mən böyük-kicik yeri bilənəm. Məndən böyük iki qardaşım qala-qala mən necə evlənə bilərəm? - dedi.

-Oğlum, qardaşlarına görə sən də həyatını məhv etməyəcəksən ki? Onların vəziyyəti bəlliidir. Gəl, sən daşı tök ətə-

yindən, anana yaxşı-yaxşı qulaq as. Mən daha yaşlaşmışsam... Mən də bir gəlin üzü görüm də. Heç olmasa bu məsələdə sözümüz yerə salma... Sənə elə öz qohumlarımızdan qız alacağam. Çünkü kənar bizi qız vermir. - Zivər oğlundan əl çəkmək istəmədi.

-Yaxşı, ana, elədirsə, özün bilərsən, - deyə Sərxan yaxasını anasının caynağından qurtarmaq istəyirmiş kimi, candəri razılığını bildirdi.

Sərxan anasına söz versə də, əhdinə xilaf çıxdı. Əslində, bu, onun özündən asılı olmadı. Onu qardaşlarının yolu ilə getməyə məcbur edənlər oldu. Belə ki, yerli narkobaron və onun əlaltıları Sərxana xəbərdarlıq mənasında bildirmişdilər ki, qardaşlarının onlara külli miqdarda borcu var. Ona görə də həmin borcu sən ödəməlisən...

...Zivər arxayıncılıqla oğlu üçün qız axtarışına çıxdı. Yaxın qohumlarından birinin qızını bəyənərək Sərxana "hə"sinə aldı. Amma zavallı ana Sərxanın qardaşları kimi çırrıq işlərə bulaşlığından xəbərsiz idi...

Polis əməliyyatçıları Sərxanın da qardaşları kimi bataqlıqda çapaladığından xəbərdar idilər. Ona görə xeyli vaxt idi ki, onun üzərində işləyirdilər. Onu tilova salmaqdan ötrü məqam axtarırırdılar. Ana isə "xeyir işi uzatmazlar", deyə oğluna təcili toy edib, evə gəlin götürməyi planlaşdırılmışdı. Nəhayət, toy günü yetişdi. Zivər xalanın gözlerindəki sevinclə kədər yaşları bir-birinə qarışmışdı. Bunun hansı sevinc, hansı kədər yaşları olduğunu bilmək yaxınları üçün o qədər də çətin deyildi. Təbii ki, ananın sevinc yaşları, Sərxanın xoş gününü görmək, kədər yaşları isə qardaşlarının bu gün onların yanında olmamaları ilə bağlı idi...

...Polis əməliyyatçıları Sərxanı toy gecəsi götürməyə qərar vermişdilər. Bu, ən münasib məqam idi. İşləqlər bir neçə dəqiqəliyə söndürüləcəkdi və bundan istifadə edərək, bəyi aradan çıxardacaqdılar. Amma bu ilk plan baş tutmadı. Sərxanın yaxınlarının, onu üzük qaşı kimi əhatəyə alaraq, gecə yarısına qədər şıdrığı rəqs etmələri bu planın həyata keçməsinə mane oldu. Növbəti dəfə polislər bəyi ertəsi gün, səhər tezdən evindən götürməyə qərar verdilər. Qəfildən evə bas-

qın edən polislər təzə gəlini bərk qorxutmuş və o, dərhal bayılmışdı. Səbinə özünə gələndə, polislər Sərxanı çıxdan aparmışdır.

Zivər buna alışan birisi kimi təzə gəlinini sakitləşdirməyə çalışdı:

-Qorxma, qızım, həyəcanlanma. Bunlar ötüb keçəridir, polis idarəesində sorğu-sualdan sonra Sərxanı evə buraxacaqlar. Çünkü oğlum məni əmin edib ki, qardaşlarının yoluyla getməyəcək. O, mənə yalan söyləməz. Oğlumu yaxşı tanıyıram.

Amma axşam oldu, Sərxandan xəbər çıxmadı. Ana dözə bilməyib polis idarəsinə getdi. Ona oğlunun qardaşları kimi, narkotik ticarəti ilə məşğul olduğunu söyləyəndə, arvadın mati-qutu qurudu, nitqi tutuldu, deməyə söz tapmadı. Bütün ümidi ləri alt-üst oldu.

Zivər xalını Sərxandan daha çox gəlini narahat edirdi. Yəziq qızçıqazın halının bundan sonra necə olacağı barədə düşünən ana polis idarəesindən çıxıb tələsik evə qayıtdı. Səbinə özündə deyildi, o öz otağında əlləri ilə başını tutaraq sa-

yıqlayırırdı. Nə dediyi də anlaşılmırırdı. Zivər gəlinini götürüb təcili rayon xəstəxanasına apardı. Həkimlər onu hərtərəflı müayinədən keçirdikdən sonra bir şey anlamayaraq anaya məsləhət gördülər ki, xəstəni Bakıya aparsınlar.

Səbinə nə bir qurtum su içir, nə də bir loxma çörək kəsirdi. Təzə gəlinin bütün qohum-əqrəbələri təlaş və həyəcan içinde yiğisib ona baş çəkməyə gəlmışdilər. Amma o, kimsə ilə dinib-danışmır, özünə qapanaraq, gözlərini yalnız bir nöqtəyə zilləyib dururdu...

Ertəsi gün Zivər xala qohumları ilə birləşdə Səbinəni Bakıya getirdi. Bakıda da həkimlər onun dərdinə əlac təpa bilmədilər. Yaziq gəlin günü-gündən geriləyir, şam kimi əriyirdi... Bir gecənin gəlini olmuş Səbinə ay tamam olmamış elə xəstəxanadaca həyatla vidalaşdı. Onun nəinki yaxın qohum, dost, tanışları, habelə, bu hadisəni eşidib-bilənlər Səbinənin ömrünün belə erkən sona yetməsinə yanib-yaxılırlırdılar...

Bələcə, bəşəri bəla olan ağ ölüm - narkotik ucbatından bir gənc həbsxanaya, digər gənc isə məzarlıq yollandı...

06.04.2019

AİLƏ SÜRÜCÜSÜ

Kiçik bizneslə məşğul olurdum. İflasa uğradım. Aylarla işsiz qaldım. İndiki zamanda işsiz bir atanın iki övlad böyütməsi asan məsələ deyil. Hər yerdə iş axtardım, fəhləlik də olsa razıydım. İş üçün bütün tanışlara, dostlara soraq salmışdım.

Bir gün dostum Rüfət dedi ki, mənimcün yaxşı bir iş tapıb. Bakıdakı rayonların birinin yüksək çinli dövlət məmərən ailə sürücüsünə ehtiyacı varmış. Aylıq maaşı da 700 manatdır. Həmən razılıq verdim. Sürücülük vəsiqəm də vardi. Əvvəllər maşının vardi, ehtiyac üzündən maşınını satmağa məcbur oldum.

Mən həmin dövlət məmərən ailəsinin sürücüsü oldum. Məmərən iki övladı - bir qızı, bir oğlu vardi. Oğlu evli idi. Yüksək rütbeli məmərən qızı ilə ailə qurmuşdu. Qızı isə hələ subay idi.

Oğlanın yüz əlli minlik öz şəxsi maşını vardi. Qızını və arvadını isə buyruq qulu kimi, hara istəsələr mən aparırdım, bir növ onların necə deyərlər, "kəbinli arvadı" olmuşdum. Günüñ istənilən vaxtı qulluqlarında hazır-müntəzir durmali idim. Nə edə bilerdim? Necə deyərlər, bəy dediyin nədir, bəyənməməyin nədir?

Sonra gəlin mənə dedi ki, onu da dediyi lazımlı olan yerə aparmalıyam. Amma hara apardığımı evdəkilər bilməməlidir. Bu tapşırıq məni düşündürür və çəşbaş salırdı: hara getdiyim-dən evdəkilər xəbər tutmasın! Bu, necə ailədir? Amma nə etməli? Ağa deyir: sür dərəyə - sür də...

Onları ailəlikcə bir yerə aparanda, yolda maşını saxlatdırıb, könülləri istədikləri yeməklər alıb yeyir, çörək qırıntıları isə ayaq altına töküldürdü. Oturacaqları pis günə qoyurdular. Hər dəfə onlar maşından düşən kimi, həm oturacaqları təmizləyir, həm də ayaqaltına tökülmüş çörək qırıntılarını "salfetka"ya yiğir, sonra həmin çörək qırıntılarını quşlara verirdim. Bir dəfə onlara dedim: "Zəhmət olmasa, çörəyi ayaq altına tökməyin, günahdır". Qız ucadan güllerək əda ilə dedi: "Biz tökürik, sən də təmizləməlisən. Bəs papasam sənə o qədər pulu nə üçün verir?!" Başqa bir söz deməyib, Fidanın hər şil-

taqlığına dözməli olurdum...

Bir dəfə də Fidan maşında xaçapuri yeyirdi. Bu vaxt ona bir dilənçi yanaşdı və: "Allah rızası üçün mənə kömək edin", dedi. Qız bomba kimi partladı; "Adə, rədd ol burdan! Elə bir dilənçimiz çatmırıd".

Qızın dilənçini təhqir etməsi mənə yaman toxundu. Elə bildim qız həmin sözlərlə dilənçini yox, məni təhqir edir. Utandığımdan xəcalət təri tökürdüm. Mən çıxarıb dilənçiyə bir manat verdim. Bunu görən Fidan dilənçinin yanında mən onları pərt etdiyimi ört-basdır etmək üçün verdiyim manatı dilənçidən geri alıb mənə qaytardı və hikkəli halda mənə üz tutub söylədi: "Pulun belə çox düşüb? Sizin kimilərdir bu dilənçiləri qudurdu, başımıza mindirən. Onlar səndən yaxşı yaşayır", - deyəndə dilənçi pərt və peşman vəziyyətdə maşın-dan uzaqlaşdı. Daha heç nə deməyib taleyimlə barışmali oldum...

Bir gün gəlin Aytən onu bir yerə aparmağımı sifariş elədi. Ünvani da mənə verdi. Gəlini həmin ünvana apardım. Hündürmərtəbəli bina idi. Mənə aşağıda gözləməyi tapşırırdı. Bir saatdan sonra qayıtdı. Özü də sərxos vəziyyətdə, ayaqüstü zorla dayanırdı. Gəlinə maşına oturmasına yardım elədim. O, maşına oturar-oturmaz öz-özünə mızıldandı: "Sənin də əlindən bir iş gəlmir, yoxsa mənim itin-qurdun yanında nə ölümüm vardi", deyə məni məzəmmətlədi. Həmin gündən sonra Aytən mənə dəfələrlə onunla intim əlaqədə olmağımı xahiş elədi. Mən isə bunun doğru yol olmadığını ona söylədim. O əsəbiləşib əri - Nurlanın ona xəyanət etdiyini, hər gecə bir qızla barlarda əyləndiyini söylədi. "Mən də qadınam, mənim də tələbatımı ödəmək lazımdır" - deyə gəlin göz yaşalarını leysan kimi axıtmağa başladı.

Aytən bir gün mənə dedi: "Rauf, sənə bir önemli tapşırıq verəcəyəm. Bunu ikimizdən başqa kimsə bilməməlidir. Sən bu gecə Nurlanı izleyib hara getdiyini, kiminlə görüşdüyünü telefona çəkib mənə göndərməlisən". Mən bu "xəfiyyə" işinə etiraz etmək istədim. Gəlin dedi: "Əgər işini itirmək ist-

mirsənsə, dediyimə əməl etmək məcburiyyətindəsən, yoxsa səni biabır eliyərəm, rüsvayı-cahan olarsan. "Əlacızsız qalib bu təklifi qəbul etmək zorunda qaldım. Allaha yalvardım ki, günahimdan keçsin, məni bağışlasın. Amma özüm-özümü bağışlaya bilmirdim. Düşünürdüm ki, İlahi, nə bəlaya düşcar oldum? Mən necə bir çirkabin içində düşdüm? Axı namaz əhli belə seylerdən uzaq olmalıdır. Amma çörəyimin xatırınə dözdürdüm. Çünkü işsizliyin dadını bilirdim. Burada işləyəndə anladım ki, abır-həya - namus - qeyrət-şərəf - ləyaqət - qürur yenə də kasiblarda qalib. Sən demə, varlılarda söylediyim bu keyfiyyətlərin heç biri olmurmuş. Mən bunu gözlərimlə gördüm və şahid oldum.

Həmin axşam Aytən xanımın dediyi tapşırığı icra etmək üçün Nurları gizləcə təqib etməyə başladım. Budur, o, bir bara gəldi. Yarım saatdan sonra bardan bir oğlan və iki qızla çıxış maşınlarına əyləşdilər. Şəhərkənarındaki bir bağ evinə geldilər. Məni görməsinlər deyə, maşını bir qədər kənardə saxladım. Hündür hasardan adlayıb gizləcə onları izlədim. Mən böyük bir ağacın arxasında gizlənib telefonun kamerasını işə saldım. Onlar elə həyətdəcə kef məclisi qurmisdular. Daha doğrusu, onlar gələnə qədər bağ evinin xidmətçisi artıq hər şeyi hazırlamışdı. Kef məclisi - yeyib-içmək başladı. Yeyib-içdikcə beyinlər duşmanlanır, qızların qəh-qəhesi ətrafin sakitliyini pozurdu. Bir az keçəndən sonra qızlar soyunub hovuza tullandılar. Onların aradınca oğlanlar da suya atıldılar. Onlar hovuzda əməlli-başlı "min bir gecə"ni yaşadılar. Hər şey çılpaqlığı ilə ortada idi. Kamerasa isə hər şeyi çekirdi...

İki gündən sonra Fidan xanımla bir yerə gəldik. Bina evi idi. Xanım mənə iki saatdan sonra gəlib onu aparmağımı tapşırırdı. Həmin vaxtda gəlib Fidan xanımın dediyi ünvana qalxdı. Qapını döydüm. Cavan bir oğlan qapını açdı. İçəridən: "Kimsidir gələn?" - deyə Fidan xanımın səsi eşidildi. Və həmin dəqiqə də Fidan xanım mələfəyə bürünmiş halda dəhlizdə göründü. Üzünü mənə tutub dedi: "Sənə bura çıxmağı demişdim? Get, aşağıda gözlə, gəlirəm!" Aşağı düşdüm, gördüyüm mənzərəyə nifrat etdim, xəcalət təri içində çımirdim...

Bir gün də başçının həyat yoldaşı Firuzə xanım onu rəfiqəsi ilə birlikdə masaj salonuna aparmağımı tapşırırdı. Xanımları dedikləri yerə apardım. Gözümə qadın dəymədi. Masaj edənlərin hamısı pəhləvan cüssəli cavan oğlanlar idi. Onlar soyunma otağına gedəndən sonra maşında oturmağa getdim. Çünkü xanım tapşırmışdı ki, oturub, maşında gözləyim. Saat yarımdan sonra xanımlar sir-sifətləri pörtmüs halda maşına tərəf gəldi. Onlar maşına əyloşəndən sonra: "İndiyə kimi bu qədər rahatlannamışdım. Cavanlar bizi yaxşıca əzisdirilər. Elə bil ki, bu günə kimi qadın üzü görməyi blər. Vəhşi kimiyidilər. Amma halal olsun hər ikisinə, bizi yaxşıca hərtərəfli rahatlادilar. Zema, bunları çıxdan tanıyırsan?" - deyə Firuzə xanım rəfiqəsinə müraciət etdi. "Çoxdan tanıyıram. Nədi, xoşuna gəldilər? İsteyirsin, hər həftə gələrik. Mən onsuz da hər həftə gəlirəm. Çünkü masaj kimsənin diqqətini çəkmir." - deyə Zema güldü. "Əlbəttə, gələrik. Cavanlar öz işlerinin mahir ustalarıdır. Bu cür məsajdan kim zövq almaz ki?!" Firuzə xanım məmnun halda diləndi.

Bir həftədən sonra Aytən xanım məndən onu yenə də oğlanla görüşdüyü binaya aparmasını tapşırırdı. Yolda gəlin məndən mənə gileyəndi: "Adə, bəs sən özünü kişi hesab etmirsin? Sən qala-qala mənim əclaf adamların, itin-qurdun yanında ne işim var? Niyə gözün tutulub? Qorxma, bizdən heç kəs şübhə-

lənməz. Nə qədər istəsən sənə pul da verərəm. Səndən həqiqətən elə ilk gündən xoşum gəlib. Ağzıbü tövə oğlansan. Elə ilk gündən səndən kəsirəm, Rauf. Səninçün hər nə desən eliyərəm. Təki mən deyənlə razılaş. Sənin də canın rahatlansın, mənim də, sən də xoşbəxt ol, mən də, hər ikimiz həyatdan zövq alaq, kef görək!"

-Aytən xanım, siz nə danışırsınız? Başqasının əyalina xəyanət etmək böyük günahdır. Mən bu ailəyə başqa gözlə baxa bilmərəm. Mən başqaları kimi şərəfsiz və namussuz deyiləm. Mən pak, təmiz ailədə tərbiyə alıb, yaşa dolmuşam. Anamın halal südünü əmmişəm, ailəmizdə səmimiyyət, saflıq, halallıq hökm sürüb, dina bağlı bir ailədə böyüyüb nəfəs almışam. Siz göz görə-görə məni xəyanətə sövq etməyin. Mən bunu bacar-maram. Məndən inciməyin.

-Əgər mən deyənlə razılaşmasan, qayınatama deyərəm ki, sən mənə əxlaqsızlıq təklif etmisən, - deyə Aytən xanım mənə son xəbərdarlıq etdi.

Həmin günün axşamı səhərə kimi yata bilmədim. "İlahi, mən nələr eşidirəm, nələr görürəm, nələrin şahidi oluram? Həyatda nələr baş verirmiş?! Çox pulu olmağın, əli pulla oynamagın, harınlığın axırı bu imiş? Mən belə yaşamağa nifrat edirəm. Ac qalib, dilənərəm, amma belə rəzilliyə, iyrənc hərəkətlərə yol verə bilmərəm. Lənət olsun belə həyat tərzinə!"

Səhər yerimdən qalxb qəti qərarımı verdim. Bazar günü idı. Rüstəm müəllim evdə, bağçada oturub kofe içirdi. Ona yaxınlaşaraq maşının açarlarını çıxarıb ehmalca stolun üstünə qoydu. "Rüstəm müəllim, hər şey üçün sizə təşəkkür edirəm. Bu gündən etibarən daha sizin ailəyə sürücülük edə bilməyəcəyəm, çünkü başqa bir iş tapmışam. Maaşı da yaxşıdır", dedim.

-Maaşa görə gedirsənsə, əmək haqqını da kifayət qədər artırıram, - deyə Rüstəm müəllim mənə getməməyi məsləhət bildi. Razi olmadım, razi ola bilməzdəm. Odur ki:

-Xeyr, Rüstəm müəllim, hər şeyə görə çox sağ olun. Mən sizdən yerlə-göy qədər razıyam. Amma sizə bir tövsiyədə bulunmaq istəyirəm. Bunun üçün məni üzrlü hesab edin. Bəlli dir ki, siz dövlət işləriylə çox məşğul olursunuz. Əlbəttə, bunu tutduğunuz vəzifə tələb edir. Amma gördüyüünüz işin heç olmasa bir faizini də ailənizə sərf etsəniz, ailənizlə məşğul olsanız, dəha yaxşı olardı. Qarşınızda həddimi bu cür aşdığım üçün sizdən döñə-döñə üzr isteyirəm. İndi isə haqqınızı halal edin, - dedim.

-Çox təəssüf... Rauf, ailədəkilər sənə yaman alışmışdır, səni həmişə tərifləyirdilər - ədəb-ərkanlı, əxlaqlı-tərbiyəli oğlan olduğunu söyləyirdilər... O ki qaldı ailə məsələsinə vaxt ayırmamağa, bu barədə haqlısan. İş-güt adamin başını elə qatır ki, bəzən evdən, doğma ailəndən belə doğru-dürüst xəbərin olmur. Gələcəkdə bunları da nəzərə alarıq... Demək, fikrindən daşınmırısan? Elə isə özün bilərsən. Bax, budur deyirəm, əgər bir çətinliyin olsa, mənimlə hökmən əlaqə saxla. Hər işdə sənin kimi oğlana kömək etməyə hər zaman hazırlam, - deyə Rüstəm müəllim ayağı qalxb, əlimi sixdi.

-Çox sağ olun, Rüstəm müəllim, size minnətdaram. Allaha əmanət olun. Tanrı həmişə köməyiniz olsun və sizi qorusun! - dedim.

-Siz də salamat olun, Rauf. - Rüstəm müəllim arxadan bu gənc oğlana baxıb, onun dedikləri haqqında düşüncələrə qərq oldu...

19.04.2019